

№ 226 (9393) 17 OKTYABR 2023-cü il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

# Bu günü biz 30 ildən çox gözləmişdik

◆ Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfəri



► 2-9



## NƏHAYƏT

**İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaldı**

Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndiyə qırurla, qalib sərkərdəyə xas fərqli daxil oldu!

Separatçılardan yuvasında Azərbaycan bayrağını öz olları ilə ucaldıdan sonra Azərbaycan xalqına tarixi müraciəti etdi.

*İkiəsrlik münaqişəyə zəfərlə son qoyulmasından qaynaqlanan bu müraciət Azərbaycan tarixinin qızıl sahifəsində daim, əsrərboyu yaşayacaqdır!*

**İlham Əliyev dedi:** "Yirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşımı bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün orazılarda, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs am yaxınlaşdırıldıq və dəfələrlə deyirdik ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu gümüş yaxınlaşdırımadı!"

Azərbaycan xalqı sevimli Prezidentinin, mağrur Sərkərdəsinin rəhbərliyi ilə on böyük arzusuna, istinə qovuşdu.

► 10

**Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirildiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəkdir**

**TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına**

Hörmətli xanımlar və cənablar!

Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un yaradılmasının 30-cu il-döndürmə münasibətə Bakıda keçirilən təntənəli mərasimindən təşəkkür edir.

Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə böyük sivilizasiyası tarixinə iftixar dolu parlaq sohñələr yazmışdır.

Türk xalqları şanlı keçmişlərindən güclərə qazanın sınaqlarından daim əliniçiçmiş, gümümüzdədən milli mədəni özünəməxsusluğunu qoruyub saxlamışdır.

Misilsiz zenginliyi ilə seçilən umumtürk mədəni irlisinin mühafizə olunması, bu böyük sorvətin gelecək nəsilərə çatdırılması və dünənya tənqidindən istifadəsi TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi öton müddətdə toqđırolyaq xidmətləri göstərmişdir.

Məhz TÜRKSOY-un təşkilatlılığı və bilavasito iştirakı ilə onenəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, homçının Türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin və görkəmlı şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılaşlı olağaları dərinləşdirmiş və möhkəmlətmədir.

Təşkilat türk ölkələrinin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşması üçün bu

gün də var qüvvəsini ösirgəmir. Onun fəaliyyəti türk dövlətləri rehbərlerinin bütün zirvə toplantılarında, dövlət və hökumət başçılarının birgə boyannamələrində həmişə yüksək qiymətləndiriləndir.

Türk dünyasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirildiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman destəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni integrasiyasının geniş vüsət almasına çalışmışdır.

Təşkilatın respublikamız arasında eməkdaşlıq münasibətləri hazırlıda yüksək seviyyəyədədir.

Şuşa şəhərinin 2023-cü ilde "Türk Dünyasının mədəniyyət paytaxtı" elan edilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və "TÜRKSOY Mədəniyyət Gündəri"nin keçirilməsi bu istiqamətdə birgə

səylərimizi bariz göstəricilərdir.

Türk dünyası birliliyin dənədən möhkəmləndirilməsi və müstərək mədəni-mənəvi dəyərlərimizdən qorunub yaşadılması yolda hər birinə yeni-yeni uğurlar arzulayıram.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 14 oktyabr 2023-cü il

**Möhtəşəm uğurlar,  
böyük zəfərlər dövrü**

Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə bütün vədlərini gerçəyə çevirib

► 13

**Ölkədə fəaliyyət göstərən siyasi partiyalar  
Azərbaycan Respublikasının Prezidenti  
cənab İlham Əliyevə müraciət ünvanlayıblar**

► 12

**"İlham Əliyev  
son nöqtəni qoydu"**

Azərbaycan Prezidentinin Xankəndidəki bəyanatları  
Türkiyə və Rusiya mediasında geniş işıqlandırılıb

► 12

**Qələbənin FÜZULİ müjdəsi**

Vətən müharibəsinin 21-ci günü  
qədim şəhərimiz azadlığına qovuşdu

► 16

## Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik

Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

Qarabağ iqtisadi rayonuna daxil olan işgaldən azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin söđri Fuad Nağıyev iştirahət parkında görülen işlər barədə dövlət başçısına məlumat verdilər.

Bildirildi ki, 1970-ci illerde Ümummilli Lider Heydər Əliyevin tövəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gözinti cümlərlə salınıb, oturacaqlar, səhəbotahlar, uşaqlar üçün eynəcke meydancası, idman qurğuları quraşdırılmışdır. Ərazisi 7,5 hektar olan parkda həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək noqluyiyyat vəsitələri üçün avtomobil yaradılmışdır. Burada geniş yaşlılaşdırma işləri görülbü, 5 minə yaxın ağac vo kol əklil.

Xatırladaq ki, Suqovuşan iştirahət parkının töməni 2022-ci il martın 20-də Azerbaycan Prezidenti İlham Əliyevin hərbi xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Həmçinin məlumat verildi ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün vo orazideki möbedin, elco da möbedin ətrafındaki tarixi tikiililərin konservasiyası, mövəvud Bayraq meydaniının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görülöcək.

Bildirildi ki, 1898-ci ildə inşa edilmiş möbed Qarabağ zonasının onənəvi alban dini memarlıq məktəbinin elementlərini özündə ehtiya edir. O, yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunur.

Həmçinin qeyd edildi ki, Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazi tarixdən Qafqaz Albaniyasının tərkibinə daxil olmuş, onun sosial-mədəni və horbi-siyasi tarixində önəmlü yer tutmuşdur. Bu baxımdan qəsəbənin yaxınlığında yerləşən müqəddəs Yelisey monastırının Qafqaz Albaniyasının hökmündə III Mömin Vaqacanın adı ilə bağlı olması tösdəfüi deyil.

Bələ geniş ərazidə təməlqomya mərasimindən ôtan qısa müddət orzində gözoxşayan iştirahət parkının yaradılması olduqca füsunxar, bənzərsiz töbötü olan və tarixi abidələrə zəngin Qarabağ bölgəsinin təzliklə Azərbaycanın əsas turizm zonalarından birincən çevriləcəyini sübut edir.

Suqovuşan su anbarı təmir-bərpadan sonra istifadəyə verilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin söđri Zaur Mıkatılov Azərbaycan Prezidentinə görgülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Suqovuşan su anbarı vo magistral kanallar 1976-ci ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Böndin üstündə uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.

Dövlət başçısı su anbarında görülen işlərə dair videoçarxa baxdı.

Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bördö rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumiilikdə 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdır. Su anbarında aparan təmir-bərpa işləri həm torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.

Prezident İlham Əliyev Suqovuşan su anbarını işə saldı.

Qeyd edildi ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tonzimlənərək, ümumi su buraxma qabiliyyəti saniyədə 70 kubmetr olan osas magistral kanala, başlanğıcından 5,2 kubmetr sonra isə hər birinin su buraxma qabiliyyəti saniyədə 50 vo 20 kubmetr olan sağ sahil və sol sahil magistral kənallarına verilir.

Bildirilib ki, su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.



## Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik


Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaldıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZERTAC xəber verir ki, sonra dövlət başçısı su anbarının ərazisini baxdı.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətli malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-ci ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxson iştirak edib.



Sərsəng su anbarı Azərbaycanın on bolsularıçından olan Tərtərcayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vəsítəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqawat olan su-elektrik stansiyası tikilib.

## Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZERTAC xəber verir ki, sonra dövlət başçısı əraziyə baxdı.

Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılarından tomizlənilib.



## Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik

Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib

## Prezident İlham Əliyevin çıxışı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. AZERTAC xəbər verir ki, dövlət başçısı burada çıxış edib.

- Əziz həmvətənlər.

Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydانında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkden təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərən prezident seckilərində Prezident vəzifəsinə seçilmişdir. O vaxt doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli məraqlarını müdafiə edəcəyim, Azərbaycanın orası bütövlüyüն գորυացաg. Konstitusiyaya və "Quran-Kərim"ə əl basaraq and içmişdim. Şədəm ki, son 20 il orzında verdiyim bütün vədler, qarşımı qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkden sevinir, bütün Azərbaycan xalqı "Allaha kükr" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, eminəm, inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərde, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hər öz yerində öz işi ilə bu günü yaxınlaşdırımdılar.

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özüne layiq yerini tutu bildi. Artıq Azərbaycanla dünyada hesablaşırılar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük mənə daşıyır. Bir çox hallarda Azərbaycan önemli təşəbbüs-



olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istayırlılar, münaqişəni əbdi etmək istayırlılar. İstayırlılar ki, bu yara heç vaxt sağlamasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətə barışmayacaq, heç vaxt imkan verme yəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradırdıq.

Vətən mühərbiyi comi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda düşmənə müraciət edərək bildirmişdim ki, silahları yera qoyun, torpaqlarımızın azad olunması nə qrafikini, tarixini verin və biz mühərbiyəti dayandırmağa hazırlıq. Bizi Şuşanı - bizim müqəddəs ocağıımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz möğlülüyüni dərk etdi, aq bayraq qaldırıb və biz mühərbiyəti dayandırırdıq.

Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, no üçün biz o vaxt - noyabrın 10-da mühərbiyəti dayandırmağa razılıq verdik. Bu gün bax burada durarkən bir də bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrədə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacaq. İstədiyimiz isə bax burada dalğalanan Azərbaycan Bayrağıdır.

Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam dəha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərofından təkrarlanan sözlər mənim üçün on böyük mükafatdır. Mən o vaxt demidi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ mühərbiyəti dayanında da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradıq, Xankəndideyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xosbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün, bolko, o qəder da düzgün deyil. Çünkü bu tarixi biz yaşaşmışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm diller əzberi olub, həm de bu Qələbə əbdi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbdi olacaq. Bütün sonra gələn nəsillər bu Qələbə ilə əbdi və haqlı olaraq fərəedəcəklər.

Bu il "Heydər Əliyev İli"dir. Biz Heydər Əliyevin 100 illiyinə ilə yunca qeyd edirik. Nəca qeyd edirik? Onun siyasetinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasetini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad günüñ Şuşada keçirdim. Bilirom, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqları göləcək? Sonra da gərdülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçüləmdir. Bu, birincisi. İkincisi, Heydər Əliyev çox təvəzükkar insan idi, heç vaxt tömtəraqlı morasılalar keçirmirdi. Onun 50 illiyini mən yaxşı xatırlayıram.



rin mülliəfidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsində həll etmək üçün güclü bir siyasi hələ həqiqi zəmin yaratdıq. Eyni zamanda biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qəbətgahındadır. Bizim iqtisadiyyatımız dördən dördən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt serti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istonilər vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında səbət etdiq, həm üç il bundan əvvəl Vətən mühərbiyəti dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktuna imza atmağa məcbur etdiq, eyni zamanda keçən ay comi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yənə də düşmənə ağ bayraq qaldıra-

raq toslım oldu. Biz haqlı olaraq Sılahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün burada olmağımızın əsasənəbəkəri Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənə nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idи və ölümə de gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbdi borchuyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm de sentyabr ayında keçirilmiş antiterror

əməliyyatı zamanı Azərbaycan əsəgori, zabıti osl qohrəmanlıq, voton-povərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzu, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan votondaşları yox, əminəm ki, dünəyada yaşayan on milyonlara azərbaycanlı Azərbaycan əsəgori və zəbəti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Keçən ay antiterror əməliyyatı qəçiləməz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermonistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxson monasız və nöticosiz danışqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Cənubi hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidişlər azalırdı. Ermənistanın işğalçı siyasetini bir dəhə tohil edərək tam əminliklə bu gün deyə bilarəm ki, onlar bir qarış torpaq belə bize qaytarmaq fikrində deyildilər. Əfsuslar

# Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik

# Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib



Page 1

1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xaturlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamlı birlikdə qeyd etmişdim. Səksən illiyini isə, - artıq sağlamlığı o qədər də yerində deyildi, - Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illeyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürok sözlərimi dedim. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şəddir. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onları daşımadı, ablaq

ların davamçıları olub. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbətta ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayeti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sinağa çəkib. Əyilmədik, sinmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işgal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistən arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün bu gün Azərbaycana ən çox düşmənlik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt - 1992-1993-cü illərdə Ermənistən yanındı idi, onları işğala təhrik edirdi, işğali dəstəkləyirdi və onlara bərəət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bize qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanı'yıb, "Xocalı-

ya ədalət!" hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yiğdiq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikləyini bir daha göstərmmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

vani mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində temaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Su-qovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min ton-dan çox üzüm tədarük edirdi.

Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırıdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal götiə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax götirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxs-

lər, burada heç bir ayrı-seçkilik yox idi. Azərbaycanda erməni dilində qəzet dörc edilirdi, yəni o illərdə olub və bilirsiniz biz o illəri də kənara qoya bilmərik. Əksinə, o illərin xatırlayanlar o xatırələri gənc nəsil-lə böllüşsünlər. Çünkü o olub, ancaq sonra nə olub? 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırılmışdır ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nozarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırdı. Ermonistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçnlər, beynəlxalq terrorçular gəlirdilər.

Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdır. Bax o illerdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işgal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satıqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işgal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini güvə donduraraq kənarə çəkildilər.

guya, donduraraq kənara çəkildilər. Yenə Heydər Əliyevin dühası onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndər Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bildirdi.

Bu binada ən ali kürsüdə oturulanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki onların tankları Baki küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdır lar. İndi çay içirlər, istintaq təcridi

"ent" ad-  
ada otu-  
bizi hə-  
. Biz isə  
ğımız ki-  
də və sə-  
irdik ki,  
bunu bi-  
an əvvəl  
də Azər-  
o sözü  
özlədik,  
bundan  
rağımız  
isə bax oradadır. Bu, dərs olmalıdır  
onlara. Əfsuslar olsun ki, mənim 20  
il bundan əvvəl dediyim və ondan  
sonra dəfələrlə təkrar etdiyim sözlər  
onlara çatmadı. Onlar hesab  
edirdilər ki, bu, sadəcə olaraq, sözdür.  
Xeyr, mən nəyi demişəmsə,  
onu da etmişəm, bunu hər kəs bilir,  
o cümlədən Ermənistanda da bunu  
bilirlər və bunu unutmasınlar. Vətən  
mühəribəsini unutmasınlar! Antiterror  
tədbirlərini unutmasınlar!  
Əgər yənə də Ermənistanda hansısa  
qüvvə revanş haqqında düşünürsə,  
həy hə hadıllərə vəsüf həsab

diyimizə xalqının arını çin ləyaqətlarımızı təstvürüzümüzə zamanda sik. nü "president" bu gün bax bu kadrlara yaxşı baxsın.

Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqımı bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqi bu Qələbəni öz qanı canı bahasına əldə etmişdir.

qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalgalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

❖ ❖ ❖

Sonra dövlət başçısı şəhərin ərazisine baxış keçirdi.

Xankəndi şəhərinin komandan-

Sonra dövlət başçısı şəhərin ərazisinə baxış keçirdi.

Xankəndi şəhərinin komendantı, polis general-mayoru Sərdar Səfərov Prezident, Müzeffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.



## Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik

Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı qəsəbənin ərazisini baxış keçirib.

Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılarından azad edib.


Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Malibəyli kəndində olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 15-də Şuşa rayonunun Malibəyli kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı kəndin ərazisindən baxış keçirdi.

Xatırladaq ki, Malibəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılarından temizlənib.



Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZƏRTAC xəbər verir ki, sonra dövlət başçısı şəhər ərazisine baxış keçirdi.

Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin on qanlı soyqırımlarından birini töredib. Bu soyqırımı noticosunda 613 dinc sakın qotlö yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri noticosunda separatçılarından temizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdi qalmadığını bir daha nümayiş etdirir.



Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZƏRTAC xəbər verir ki, sonra dövlət başçısı qəsəbə ərazisine baxış keçirdi.

Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunub.

Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri noticosunda separatçılarından temizlənib.



## Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd və Ağdam rayonlarına səfəri

# Bu günü biz 30 ildən çox gözləmişdik

Prezident İlham Əliyev Əsgəran qalasında olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.

AZERTAC xəbər verir ki, dövlət başçısı Əsgəran qalasına və əraziyə baxış keçirdi.

Qeyd edək ki, XVIII əsr də Qarabağ xani Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunduandan sonra qala dağıntıllara məruz qalıb.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.



Prezident İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağını ucaldıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

AZERTAC xəbər verir ki, sonra dövlət başçısı şəhər əraziyinə baxış keçirdi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilib.

Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.



## Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.

İdarə Heyətinin söri Saleh Məmmədov dövlət başçısına görülen işlər barədə məlumat verdi.

Bildirildi ki, 2021-ci ilin oktyabrında tomörlü qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan,

işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında müüm rol oynayacaq layihelərdən biri sayılır.

Bəordo-Ağdam avtomobil yolunun davamlı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının əraziyindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15



metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki doracaya uyğun inşa edilir. Torpaq işlərinin icrası çərçivəsində yararsız süturun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suların ötürülməsinə tömən etmək möqsədilə müxtəlif ölçülü

suötürəcü borular, su keçidləri, zoruri olan yerlərdə yeralı və kommunikasiya xətləri üçün növərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol üzərində layihələndirilən köprülərin tikintisi davam etdirilir və yol əsasının inşası biten hissələrdə asfalt-beton örtüyü döşənməsi işləri görülür.

Sonra yolun tikintisi ilə bağlı görülən işləri öks etdirən videoçarx nümayiş olundu.

Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyyədən, həmçinin öks istiqamətdə rahat gediş-geliş təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafə müsbət təsir göstərəcək.

## Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri

# Böyük Qayıdışa dair Dövlət Programı sürətlə icra olunur

Cuvarlı kəndinin təməli qoyulub



Oktabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.

AZƏRTAC xəber verir ki, dövlət başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyması mərasimində iştirak etdi.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş orazılarda (Şusa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görülecek işlər barədə məlumat verdi.

Bildirildi ki, Cuvarlı kəndinin layihələndirilən ümumi orası 115 hektardır. Kənd 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mortobeli 21 yaşayış binası tikilecək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrıilib və 129 fərdi ev tikiləcək. Bu mərhələdə kənddə 129 ailənin - 508 nəfərin köçürülməsi planlaşdırılmışdır.

Qeyd edildi ki, kənddə cəmfunksiyalı inzibati binanın, Bayraq meydانının, ka-



fe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerliş usaq bağçasının, istirahət və yaşlılıq zonalarının, klub-icmanın mərkəzinin, kitabxananın, fəcirət obyektiinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb. Diqqətə çatıldırdı ki, kənd tarixi onənləri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədi alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev Cuvarlı kəndinin təməlini qoyma-

Prezident İlham Əliyev  
Qoçəhmədli kəndinin təməlini qoyma-



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyma-

AZƏRTAC xəber verir ki, dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi orası 94,62 hektardır. Kənd 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikiləcək planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrıilib və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kənddə 129 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.

Qeyd olundu ki, kənddə cəmfunksiyalı inzibati binanın, Bayraq meydənının, kafə-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə-

sərait yaradılacaq. Qoçəhmədli kənddə 264 şagird yerlik məktəb, 25 yerlik usaq bağçası da inşa olunacaq.

Diqqətə çatıldırdı ki, kənd tarixi onənləri qorumaqla müasir üslubda layihələndiriləcək. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyma-

ğıb. Burada da enerjiyə qənaət məqsədi alternativ enerjidən istifadə olunacaq və istilik tütümü evlər tikiləcək.

Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təm



## Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri

# Böyük Qayıdışa dair Dövlət Programı sürətlə icra olunur

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.**

AZƏRTAC xəber verir ki, dövlət başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək seviyyəsini təmin etmək məqsədiylə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. İnşa olunacaq ikinci yaşayış kompleksi çox funksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılib. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq.

Binaların altında qeyri-yasayış sahələri, eləcə də həyətdə istirahət meydancası, velosiped və yerüstü avtomobil dayanaćaları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik toçizatı və yüksəksürlü internetə təmin olunacaq. İstilik və isti su toçizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Dövlət başçısı ikinci yaşayış kompleksinin təməlini qoydu.



Füzuli şəhərində üçüncü yaşayış kompleksinin də təməli qoyulub



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.**

AZƏRTAC xəber verir ki, dövlət başçısına kompleks barədə məlumat verildi.

Bildirildi ki, üçüncü yaşayış kompleksi çox funksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahisi ayrıilib. Burada tikiləcək 863 mənzildən 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Binaların altında qeyri-yasayış sahələri, eləcə də həyətdə istirahət meydancası, velosiped və yerüstü avtomobil dayanaćaları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik toçizatı və yüksəksürlü internetə təmin olunacaq. İstilik və isti su toçizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii material-

lardan istifadə olunacaq. Dövlət başçısı Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoydu.

Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoydu.

Füzuli şəhərində 240 yerlik uşaq bağçası inşa ediləcək

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.**

AZƏRTAC xəber verir ki, dövlət başçısına uşaq bağçası barədə məlumat verildi.

Bildirildi ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zona, avtodayanacaq və texniki zona yaradılacaq.

Məktəbə-qədər təhsil müəssisəsinin ikimərtəbəli binasında grup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və oyun-məmərləri üçün hər cür şərait tomin ediləcək. Uşaq bağçasının həyətində oyun meydancaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Sonra dövlət başçısı uşaq bağçasının təməlini qoyma.

Qeyd edək ki, Azərbaycanda uşaqların tolım-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, və tonporvərlik rühündən və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldən azad olunan ərazilərdə de diqqət mərkəzinə saxlanılır.



Füzuli şəhərinin mərkəzində inzibati bina tikiləcək



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.**

AZƏRTAC xəber verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşası olunacaq şəhərin mərkəzində orasında 12 hektardan çox sahə ayrılb. Inzibati binanın inşası üçün 100-4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydani, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada en müasir şərait yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxdı.

Dövlət başçısı inzibati binanın təməlini qoyma.



**Qalib ölkə, müzəffər xalq!**

Necə da gözəl səslənir!  
Bu ifadələrin həsrətini nə qədər çəkmişik...  
Həm də qoşqılo, hiddetlə, siniq türəklə.  
Cənki özgərlərinin hesabına bizim torpaqları işğal edənlər utanmadan, həyəsizcəsinə özərləri "qalib millət", "qalib dövlət", ordularını isə "məğlubedilməz ordu" adlanırdılar.

**Nohayət, haqq, ədalət öz yerini tutdu!**  
Nohayət, biz də ən müqəddəs arzu və istəyimizə çatdıq!

**Nohayət, ilahi ədalət İlham Əliyevin əli və Tanrıının körəyi ilə barpa olundu!**

- Bu gün biz fəxr və qururla özümüzə "müzəffər xalq" deyə biliirk.
- Bu gün biz "qalib dövlət" adına layiqik.
- Bu gün biz "qalib ölkə" kimi dünyada tanınırıq!

Bütün bunlara görə isə Müzəffər Ali Baş Komandanımızla, bu möhtəşəm Zəfərənə baş müəllifi cənab İlham Əliyevə minnətdarlıq!

❖❖❖

Ayının min oyunu var - bir armudun başında!

Qədim Azərbaycan atalar sözüdür!  
Ermonilər Azərbaycandan torpaq qoparamaq üçün min bir oyundan çıxırlar:

- Əvvəlcə keçmiş DQMVM-nin "sosial-iqtisadi cohetdən geri qaldığını" bəhənə götürərək nərazılıqlarını "ifadə etmək" üçün Xankəndidəki meydana çıxırlar.

Moskva onların bu etirazını "rəğbətlə" qarşıladı...

- Sov.İKP MK və SSRİ Nazirlər Soveti bunuluna bağlı qərar verdi.

Haylar qane olmadılar.

- Hüquqlarının pozulduğunu bildirdilər.  
Moskva yenə kömüllərini oxşamaq üçün "xüsusi idarəətəmə komitəsi" yaradı.

Faktiki olaraq bu, DQMVM-nin Azərbaycandan qoparılması demək olsa da, yəni qane olmadılar.

- Bu dofa qarınlarının əsl ağrısını bildirdilər - "miatsum"!

Bu separatizmə isə Azərbaycan razı olmadı!

- Moskvadan "yumşağından" və dəstəyindən ruhanlı ermonilər keçmiş DQMVM idarəətəmə komitəsi Azərbaycan kondilərinə hücum edərək azərbaycanlıları dədə-baba torpaqlarından çıxıvamaga başladılar.

Azərbaycan buna ciddi müqavimət göstərdi.

- Əvvəlcə söyüd, sonra isə daş davası başlandı!

O dövrük SSRİ rəhbərliyindən ermonilər və Ermanistana "dayan", "dur" deyən olmadı.

Əslində, Qorbaçov və onun ermənipərəst ətrafı "miatsum" çağrışmasına açıq və gizli şəkildə dəstək verdilər!

**Bu minvalla ermonilər qudurdular!**

Cozasızlıq şəraitindən ruhanlı hayalar Azərbaycan orazilerinə silahlı toçavúzo başladılar!

Mərkəz yenə separatçılardan basını sığalladı.  
Azərbaycanın haqq səsini eşidən isə olmadı!

Bu daşa 366-ci sovet alayını erməniləşdirərək Azərbaycanın üzərinə - ermənilərin köməyinə göndərdilər!

Əlib və dilbir şəkildə Xocalı soyqırımı tördətilər!

Bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdilər!

Qadınlara, uşaqlara, qocalara rəhm etmədiilər...

Vaxşalarına çıxanı məhz azərbaycanlı olduğunu görə öldürdülər!

XX əsrin dəhşətli Xocalı qötülamını tördətilər!

Noqşalarını alan oldu, nə əməllərinə hüquqi qiymət verən tapıldı...

Qudurmuşlar daha da azınlıqlardır!

Havadalarına, dostlarına arxalanaraq əvvəlcə DQMVM-ni, sonra isə ona bitişik olan 7 rayonu işğal etdilər!

Bir milyondan çox azərbaycanlı doğma el-obaclarından qovaraq qaçına, məcburi köçkünoq çevirdilər!

20 mindən çox Azərbaycan vətəndaşını vəhşicəsinə öldürdüler!

Əsirlərə, girov götürüdükəri mülki vətəndaşlara olmazın işgəncələr verdilər, əllərinə keçən azərbaycanlılar qeyri-insani rəşfər edərək müxtəlif üssüllərlə öldürdülər, meyitlərini isə kütləvi məzarlıqlarda gizlədilər!

Dünya kar, kor va laj old!

Bütün bunları görə də, bilsə də, eşitə də, özünü görəməliyə, qanmazlıq, eşitməzliyə vurdu!

BMT-nin Təhlükəsizlik Şurası işğal fakti-ni təsdiqləyərək, "ermoni silahlı birləşmərinin Azərbaycan əraziindən qeyd-şərtlər əixməsi üçün" 4 qətnamə qəbul etdi.

Bu qətnamələrin türk qoz qədər dəyəri olmadı.

No icra edildi, no ermoniye hər hansı formada təsir və toziq göstərildi, no də sanksiya totbıq olundu!

Münaqışının güya "sühl yolu ilə" həlli üçün ATƏT-in Minsk gruppı yaradıldı!

27 il ərzində hömsədlər göldilər, yedi-ləriçilər, getdilər!

No sühə müqaviləsi bağlandı, nə də bir qarış ərazi dinc yolla geri qaytarıldı!



# NƏHAYƏT

## İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaldı



Onlar iqtidara gəlmək üçün ölkədə xoas və anarxiya yaratdılar, idarəetməni iflic vəziyyətinə saldılar, torpaqları müdafiə etməli olan özünümüdüfəi batalyonlarını Bakıya götirərək parlament yolu ilə dövlət vəzifəsi töredilər...

İqtidara gəldikdən sonra isə nə ordu qurdular, nə də torpaqların müdafiəsini təşkil etdilər.

Əksinə, naşı, təcrübəsiz və səriştəsiz hərəkatları ilə yeni orazilərin işgalinə əlverişli şərait yaratırdılar.

Faktiki olaraq ermonilərin əlinə oynadılar.

❖❖❖

**Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə qürur, qalib sərkərədə xas farəhələ daxil oldu!**

Separatçıların yuvasında Azərbaycan bayrağını öz əlləri ilə ucaldıqdan sonra Azərbaycan xalqına tarixi müracəti etdi.

İkişsizlik münaqışaya əsərlər son qoyulmasından qaynaqlanan bu müracəti Azərbaycan tarixinin qızıl səhifəsində daim, əsrlər boyu yaşayacaqdır!

**İlham Əliyev dedi:** "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşımı bir nömrəli vəzifə qoymuşdım ki, Azərbaycan Bayrağı o vaxt işgal altında olan bütün orazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılmışın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı xəyalılaşdırırıq və dəfələrlə deyirdik ki, hər birimiz, hər öz yerində öz işi ilə bu günün xəyallaşdırıldır!"

Azərbaycan xalqı sevimli Prezidentinin, möqrur Sərkərdəsinin rəhbərliyi ilə böyük arzusuna, istəyinə qovuşdu.

Həm də neco!

- Bütün dünya "dəmir yumruq"un güclüne heyran oldu!

- Bütün dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərindən vəhşi oldu!

- Bütün dünya Azərbaycan Ordusunun qədrinə sahidi oldu!

- Bütün dünya separatizm üzərindəki tam qələbəni gördü!

- Bütün dünya separatizm qalib gələcəyin Azərbaycan modeli ilə tanış oldu!

- Bütün dünya Azərbaycan xalqının qohromənlığını, separatizmin iflasını, ikili standartların süqutunu razılıqla seyr etdi!

Bütün bunların hamisini Azərbaycan Prezidenti İlham Əliyev etdi!

Sözü ilə əməli bir olan Azərbaycan Prezidenti!

Etdi və dünənyə göstərdi!

Fransada startı verilən separatizm Xankəndidə torpağa gömüldü!

Hər şey Azərbaycan xalqının istədiyi, İlham Əliyevin dediyi kimi oldu!

❖❖❖

Bugünkü şirin qələbəyə böyük acılar-dan keçib golmış!

Qurbanlar vermiş, kənd və şəhərlərimiz xarabasara çevrilib, çıxşayı itkilərmiş olub.

Amma sonda qalib olmuşluq!

Həq zamanı inanmımızı itirməmişik!

İnanmışq ki, İlham Əliyev bizi wətədiyi qələbəyə qatdıracaqdır!

**Bu məqəm Prezident İlham Əliyev Xankəndidəki müraciətində xüsusi vürüşüldü:** "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etməd göstərmədiyər bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, inanıda da artırmışdır. Bu gün vaxtıla - hələ işğal dövründə dediyim sözərə və xalq tərəfindən təkrarlanan sözərə manım üçün on böyük mükafatdır. Mən o vaxt demisi ki, nəyi neca, nə vaxt etmək lazımdır, onu mən bili-rəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bili-rəm. O gündən üç il keçmişəm biz bi hərəkətliyə, Xankəndidəyik, Xankəndidən mər-kəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında da-nışməq manım üçün bəlkə o qədər da düzgün deyil. Çünkü bu tarix biz yaşamusq, bu tarixi biz yaratmışq. Azərbaycan xalqı elə bir Qəsəlbə qazanıb ki, həm dillər əzberli olub, həm də Qəsəlbə əbədi biziñla olaqac. Bu Qəsəlbə biziñ tariximizdə əbədi olacaq. Buz Qəsəlbə sona gələn nəsillər bu Qəsəlbə ilə əbədi və haqlı olaraq fər edəcəklər!"

Biz təkə qələbəmizlə deyil, bu qələbənin baş müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevlə də daim fər edib, qurur duyuruq!

- İlham Əliyev XXI əsr dünəysi ilə dil tapıb dənisi bildi!

- İlham Əliyev dünənyanın söz sahibi olan dövlətləri ilə müناسibətlər quraraq müstoqil Azərbaycan maraqlarını to-min etməyi bacardı!

- İlham Əliyev ikili standartları məha-ratlı zərərsizlərdirdi, onu mənfi fə-sadlılarından yayındı.

- İlham Əliyev kiçik Azərbaycan böyük dövlətləri bir sırada qorarlaştırdı!

- İlham Əliyev Azərbaycanın on böyük problemini on uğurlu formada, Azərbaycan maraqlarına heç bir xəşəl gitməden məhərət həll etdi!

Qarabağ Azərbaycandır!

Bəxtiyan SADIQOV



# Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkədə fəaliyyət göstərən siyasi partiyaların müraciəti

## Möhtərəm cənab Prezident!

Azərbaycan xalqının milli birliliyi, müzəffər ordumuzun qohrəmanlığı vo zati-aliniz qotiyətli siyasi iradəsi bütün dünyaya azərbaycanlırlarla bugünkü qürur dulu anları yaşıdır. Siyasi baxışlarından asılı olmayaq indi heç bir Azərbaycan votəndəsi dörk edir ki, tarixin bütün dövrlərində başımızda gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdularından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca sebəbi milli birlilik olmaması, horbi vo iqtisadi güclümüzün ziifləyindən irəli golmişdir.

Uzun zaman erzində böyük səbəb, temkin vo irado gəstororək Azərbaycanın daxili vo xarici siyasetində nail olduğumuz uğurlar ölkəmizi addim-addim Zəfor günüñə, ərazi bütövlüyüünüñ təmin olunmasına, suverenliyinə yaxınlaşdırılmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxənləndirilməsi, müasir ordu quruculuğunu gərgin zəhmətinin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşıyan müxtəlif etniq və dini kimliklərə mənsub votəndəşlərimizə bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqua bərərər olmasi ölkəmizin bugünkü qürur dulu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönənlər, hər bir addımda dövlətin və xalqını düşünen siyasi liderin qotiyətinin noticosında mümkün olmuşdur.

Ötən 20 il ərzində Azərbaycan Sizin rəhbərliyiniz altında əzəz bütövlüyüñ təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmamasına nail olmaq üçün çotin sınaqlardan keçmişdir. Siz Qarabağda körək salmış cinayotkar rejimin, terroru dəstolərin, onların xarici havadəşlərinin ölkəmizin yönələn tohdidlərinin qarşısının alınması üçün beynəlxalq toşkilatların, beynəlxalq hüququn gücüne tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmuşsunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilmiş, ölkəmizin dünya birliliyində ləyli yer tutması, güclü beynəlxalq torpaqlar qazanması üçün uzaqqorun siyaset həyatə keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımda bütün Azərbaycan xalqı həm də xarici siyasetde oldu olunan uğurların möhtəşəmliyinə şahidi etmişdir.

## Möhtərəm cənab Prezident!

İndi Azərbaycan dövləti uzun tarixi dövrən sonra Vətən müharibəsi Zəforin təntənəsini yasayırdı. Azərbaycan erzində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan gondarma rejim böyük Qələbənin noticosında tarixin qarənlığına qorq olmadsı. Bu gün böyük siyasi iradənin, milli birliliyin, güclü ordunun noticosunda Azərbaycan bayraqı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalandı. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə orasında vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsinə deyil, məhz güclü iqtisadiyyatımızın, qohrəman ordumuzun və milli birliliyimizin, həmroyliyimizin noticosında müraciət olmamışdır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naməni bir dəha siyasi həmroyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasetde zati-alinizi destəyini bayan edir.

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmroyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı

3. "Ana Vəton" Partiyası - sədr Fəzail Ağamalı

4. Bütöň Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası - sədr Fazıl Mustafa

6. Demokratik İslahətlər Partiyası - sədr Asım Mollazadə

7. Vəhdət Partiyası - sədr Tahir Kərimli

8. Azərbaycan Demokratik Məarifçilik Partiyası - sədr Elşən Musayev

9. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev

10. REAL Partiyası - sədr İlqar Məmmədov

11. Haqq Ədalət Partiyası - sədr Əli İnsanov

12. Azərbaycan Demokrat Partiyası - sədr Serdar Colaloğlu

13. Ədalət Partiyası - sədr İlyas İsmayılov

14. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağazadə

15. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev

16. "Azərbaycan Milli İstiqlal" Partiyası - sədr Arzuxan Əlizadə

17. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev

18. Milli Dırçılış Hərəkatı Partiyası - sədr Forəq Quliyev

19. "Böyük Azərbaycan" Partiyası - sədr Elşad Musayev

20. Ağ Partiyası - sədr Tural Abbaslı

21. Azad Vətən Partiyası - sədr Akif Nağı

22. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu

23. Yeni Zaman Partiyası - sədr Musa Ağayev.

# "İlham Əliyev son nöqtəni qoydu"

Azərbaycan Prezidentinin Xankəndidəki bəyanatları  
Türkiyə və Rusiya mediasında geniş işıqlandırılıb









### ◆ Azadlığın təntənə günü

Vətən mühəribəsinin 21-ci günündə dəha bir şəhərimiz düşmən tapdağından azad edildi. Rəşadəti ordumuzun səyərə noticisində Füzuli şəhəri azadlığına qovuşdu. Gecədən şəhər qədər gedən siddətli döyüşlərin uğurlu noticisinin xəbərini oktyabrın 17-də aldı.

Prezident İlham Əliyev növbəti müjdəli xəbər paylaşı: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işgalçılarından azad edilib. Qoçquşlu kəndi, Çimən kəndi, Cuvular kəndi, Pirşahməli kəndi, Musabəyli kəndi, İşlıq kəndi, Dədəli kəndi və Füzuli şəhəri".

Homçının Müzəffər Ali Baş Komandan xalqa müraciətiində 30 il orzında düşmənin tomas xəttində möhkəm istehkam qurduğunu və bozularının Füzuli şəhərini işgaldən azad etməyin mümkün olduğunu hesab etdiyini xatırlatdı: "Tanımış herbi ekspertlər Füzulin işğaldən azad etməyə aylarla vaxt lazımlı olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şəhəri missiyanın öhdəsindən goldu və qısa müddət orzında Füzuli rayonunun əksor kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Təsəssüf ki, Füzulidən əsər-olamot qalmayıb. 30 il orzında Füzuli çapqalların, yirtici vəhşilərin əlində idi. Büttün binalarımız, məscidlərimiz söküldü, evlər sökültüdə. Sanki 30 il bu şəhəri vəhşi bir qəbile zoft edib".

Dövlət başçısı vurğuladı ki, Füzuli şəhərinin qalıqları erməni fasızının şəhididir. Buz Füzulinin yenidən abadlaşdırılın, kəndlərə qaydadır. Buz öz torpaqlarımızı yenidən abad, müasir şəhər cəvriçeyik. Bu torpaqlara yenidən heyat qaydadıraq.

Xatrıldada ki, Füzuli və Cobrayil rayonları azadlığı uğrunda döyük əməliyyatlara aparılan ilk rayonlar idi. Ele bu rayonların kəndləri də mühəribənin başlığındı ilk günlərdən azad olunmaya başlamışdır. Belə ki, sentyabrın 27-də Ermonianın genişmiyəsli toxibratlarına cavab olaraq əks-hücum əməliyyatı keçirən Azərbaycan Ordusu Füzulinin üç yaşayış məntəqəsini - Qaraxanboylı, Qərvənd və Horadizi düşmən tapdağından azad etmişdir. Düşmən istehkamlarının möhkəm olduğu, erməni mifini dağıtdığı orazidir Füzuli. Ermənilər "Ohanyan səddi" te orada yerləşirdi. Buna baxmayaq, Silahlı Qüvvələrimiz keçilməz hesab edildən bu istehkamları yaraqar iştirədi. Təbii ki, "Ohanyan səddi" mifinin mövh edilmişdi.

Tarixə nəzər: Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulag adlanan yaşayış məskənin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagın adlandırılıb. Rayon mərkəzi Qaryagın qəsəbəsi olmuşla, Qozluçay, Kəndələnçay, Arzabuya və Füzuli-Əğdam magistral yoluñ hər iki tərəfindən olan kəndləri əhatə edib. 1959-cu ildə dahi şairimiz Məmməd Füzulinin 400 illik yubileyi münasibətlə rayonun adı dəyişdirilərək, Füzuli adlandırıldı. Rayonun tərkibinə bir şəhər və 78 kənd daxildir.

1993-cü il avqustun 23-də Ermonian silahlı qüvvələrinin əraziləsinə hücumunu əsasında Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunub. Ermənistən silahlı qüvvələri ilə mübarizədə rayon sakınlarından 400 nəfərdən dərhal məhrüb səlibi, 663 nəfər şəhid olub, 181 nəfər sisir və itkin düşüb.

Yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat noticisində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldən azad olunub. O zaman işğaldən azad olunmuş ərazilərdə rayon ohalisinin 50 faizi qədəri yaşıyordı.

Azad edilmiş torpaqlarla ilk sefər, Qarabağda ilk "hava qapısı"

Vətən mühəribəsi başa çatırdan sonra Prezident İlham Əliyevin və bircən xanım Mehriban Əliyevanın ilk seforları da mövh ilə şəhərdən ayrılmış turplarla oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident homin gün Füzuli-Şuşa avtomobil yoluñ toplanmışdır.

Ölək rəhbəri işğaldən azad edilmiş digər rayonlar kimi, Füzuliye də defolərlə sefər edib, tomləqötürmə və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliye seforində İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluñ 27-ci kilometrində Füzuli-Şuşa yoluñ, homçının Füzuli Beynəlxalq Hava Limanının toplanmışdır.

Füzuli Beynəlxalq Hava Limanı işğaldən sonra Prezident İlham Əliyevin ilk hərəkəti şəhərinin işğaldən azad olmağa böyük idi. Bu hərəkəti şəhərinin işğaldən azad olunmuş ərazilərlə əlaqələrin intensiv və rahat qurulmasına mümüh rol oynadı.

Dövlət başçısı da hərəkətin işğaldən azad olunmuş ərazilərlə əlaqələrin intensiv və rahat qurulmasına mümüh rol oynadı.

Beləliklə, Prezident İlham Əliyev və Türkiye Prezidenti Recep Tayyip Erdoğan



# Qələbənin FÜZULİ müjdəsi

Vətən mühəribəsinin 21-ci günü qədim şəhərimiz azadlığına qovuşdu



2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər.

Qarabağın ilk hava limanı on müasir soviyyəde inşa olunaraq istifadəye verildi. Bu hava limanının istenilən tip hava gomisini qəbul etmək imkanları var. Uçus-enme zolağının üzünü 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla tozlu terminalı saatda on azı 200 sənininin buraxılışına imkan verir. Burada görülen bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Aeroportun ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlər töchiz olunan Hərokkotun idarəetmə Qülləsi tikiilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına mənviq qaydada uşurların başlanması mümkin edir. Hava limanında bacajı konveyerləri, qeydiyyat sistemi, VIP zallar, məğazalar, restoranlar və digər turist məntəqələr yaradılıb. Burada sənəşinlərin rahatlığı üçün bütün sərətən yaradılmış diqqət mərkəzində saxlanılıb.

Ekspertlərin fikrincə, hava limanının açılıması ilə növbədə turizmin inkişafına hesablanıb. Qarabağ və Şərqi Zəngözürə istifadəye verilmiş və veriləcək hava limanları gölöcək, bu bölgəyə turist axınında müstəsnə rol oynayacaq. Qeyd edək ki, Füzuli aeroporu moderniyət paytaxtimiz Şuşaya gedisi-gelisi

ləndən azad edildi. İlk şəhidləri biz möhv burada, bu yerdə şəhid olmuş bütün şəhidlərə xəbər: Al-

lahdan bir daha rəhmət dileyirəm. Onları fədakarlılıq, qəhrəmanlılıq sayısında biz tarihi

ədaləti bərpə etdik".

Prezident Füzulinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:

"Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən söz açaraq bildirdi ki, bu şəhər böyük yaşayış məntəqəsi iddi. Və Cobrayil, Hadrudun sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılarından azad edildi:







## «AZƏRBAYCAN» qəzeti 1919-cu il 15 yanvar (Çərşənbə günü) tarixli 88-ci nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

\* Vestermark və Dobritsdan spartaklar getdikdən sonra komandan açıq sahada bütün bomba skladını [anbarını] barhəvə eyləməmişdir [həyətə surumuşdur]. Şəndau yaxınlığında hökumət qoşunları spartaklardan top emalatxanasını almışlardır. Hər bir yerdən xəber verilir ki, spartaklar qəzətləri allarına almaq və o yol ilə camaati ifqal etmək [aldatmaq] niyyətində olmuşdur.

\* Yanvarın 9-cu gecəsi Almanya spartakları Berlinde Mərkəzi mövqifə [stansiyanı] hücum etməsə de, dəf edilmişdir. Hökumət qərar qoymuşdur ki, birdəfəlik spartakları özib həqiqi milli iclasa yol asın.

\* Camaat vəkili olan Seydeman Prussia nümayəndələrinə bildirmişdir ki: "Hərçənd hökumət məşguləti hər gün asudalıkla keçir, bununla bərabər, bolsevik xətasını [təhlükəsini] faramış etməyir [yaddan çıxmır]. Ona görə də bolseviklərin təcavüzkarənə hərəkatlarına qarşı mübarizədə bulunacaqdır." Seydeman əlavə edir ki: "Özünən, bircincisi vəzifəsi hökumətə müvənətdir [kömək etməkdir]. Çünki, dünənən on böyük xətəreye salan bolseviklər. Onlara mübarizə etmək dünənyadə sülh və salamətliyə təmin etməkdir. Bu indiki alman hökumətinin məramənməsidi ki, bu məramənməni yeritmək üçün hökumət böyük mərdənalıqla çalışaraq, heq bir iqtidamatdan [addımdan] geri durmayaçaqdır."

### Polyaklarla müharibə

Yanvarın 8-də polyaklarla nemeslərin arasında qızışın müharibə vəqəf olmuşdur. Çirmakau alman qoşunlarının hücumu ilə almışdır. Lakin tarfi-müqəbilin [qarşı tərəfin] qüvvəti ilə yena almanları oranı buraxmışdır. Almanlar Kolmari da buraxmağa məcbur olmuşlardır. Vissek teplərini ve Vissek işğal üçün edilən müharibə alman qoşunlarının nəfi ilə [xeyrinə] natiqələnmişdir.

### ORDAN-BURDAN

Azərbaycan Hökuməti təşkil edildikdən bəri, məndə iki adət əmələ gəlibdir. Bu adətin birinci qəzət oxuyunda ibraz edirən [bürzə verirəm, göstərirəm], birinci da kükə ilə gedəndə.

Adətlərinin ikisi de bir "sort"dur: özü de – axtarmaq adətidir.

Qəzət oxuyunda da axtaranı, küçə ilə gedəndə da.

Nə axtaranı?

Qəzetəni, baxüşüs [xüsusi] rus qəzətlərini almış olan kimini əvvəl-əvvəl axtaranı Azərbaycan Hökumətinin əmərləri, hökmərlər, binaguzarlıqları varmı ki, təx oxuyun manım üçün ləzzət versin! (Gülməyindən görürəm ki, san da bu adətə giriştərən)

Masalan, axtarıb, tapıb, oxuyuram ki, söz məsəli, Anna İvanovna Yermakovaya yanvar ayının birindən filan Nazarətin [Nazirliyin] filan idarəsində filan qulluğa təyin edilibdir.

O saat keyfim durur: öz-özüma Anna İvanovnaya deyirəm ki, bax Anna İvanovna Görürəm, Azərbaycan Hökuməti na yaxşı, məhrəbən hökumətdir. Sani qulluğa qoyur, sənə mavacib verir, amma sizin Rus Milli Komitənə hökumətinin güclü yoxdur, elə qəvarə gələcək zülmədir. Bax, o türən sözlərə qulaq asma, onlar yalnızdır, xəndillər!

Ya oxuyuram ki, səzgili, Vladimir Vasilyeviç Palaumov neçə vaxtdır qulluğuna galmadığına görə filan gündən, filan saatdan etibarən öz vəzifəsindən, hətta lap qulluğundan bilməlliyyət [tamamən] kənar edilir.

Bunu da oxuyub, ləzzət aparıb genə öz-özüma Vladimir Vasilyeviç deyirəm ki, bax, Görürəm, adamı böylə qovarlar ha? Elə bilmə ki, sən qovmaqə Hökumətinin güclü yoxdur, elə qəvarə ki, lap Maskova kimi qəçərsən! Get ki, kima istəsan sıxışat eyəl Hökumətinizin kefi bələ istəyir. Hökumətlə hökumətlək eyləməcəksən ki!!!

Cəd pirkazın imzasına baxıram, ürəyimin təşvişi sakit olur:

- General Tomson.

.....

Hay istəyəm ki, bu adəti tərk etməyəm, olmur ki, olmur. Görürəm, alımlar doğru deyibdirler ki:

Val-adəti kəltəbiyyət-sənəyi!

\*\*\*

Yuxarıda ərz etdiyim üzrə, ikinci adətim dəxi əvvəlinci adətim qardasıdır:

O da axtarmaqdır, ancaq küçədə.

Küçə ilə gedərən, elə gözüm orada-buradadır ki, görün, aya, bir nəfər Azərbaycan zabitli, ya bir nəfər, iki nəfər Azərbaycan əsgəri gərə bilərəm ki, təməsəni mənim üçün ləzzət versin!

Əhəyan [hərəkət] bir nəfər "zabit balası" görəndə elə bilişəm ki, dünənələm bizim qoşunumuzdur!

Zabit və əsgər görməyəndə də təsəllim qızılı pəqonlu qaradəvərimizdən alırmış.

Amma bərənən olur ki, görürəm, Şəməxi yolu ilə üzü aşığı və ya üzü yuxarı bərətə atlı çapır, genə ürəyim təşvişə dürək: deyirəm yəqin bizim qoşunlarımızdır, amma nəhəq yərə şəhərin küçəsində bərətə atçıları. Allah göstərməsin, bərənən adam basdalarlar, onda genə xaricinən ağızı çuval kimi aqılıb deyərlər ki, Azərbaycan qoşunu küçədə adam basdırıb.

Atılar çapa-çapa yanından sıdrı ilə keçərən tez sıfatlarını baxıram, ürəyimin təşvişi sakit olur:

- Bixerəvəvən kazakları.

.....

Özüma güc galıram ki, bu adətimi də tərk edim, görürəm ki, olmur, keyfim korluq qədkişirəm. Görürəm, hükəmələr [müdriliklər] yalnız demayıbdirler ki:

Təki adət be mövcibi-mərəz əst!

Filankəs

### ƏRZAQ VƏ MƏKULAT [AZUQƏ] HAQQINDA

Aləmzümləm [bütün dünyani əhatə edən] müharibənin nəticəsi olaraq əhali aqılıq, üsrət [cətənlilik] və bunlardan tövli dən [yaranan] dörlü-dürlü müsri [voluxuc] xəstəliklərə şiddetlərəndən, boğular, əzilir, məhv olub gedir. Təbii, bolsevik sarsılarla daşnak ermənilərin xeyrisincəsindən qiyam və hərəkatları toxtaşdır, heç şübhəsiz, yalnız Bakıda deyil, hər bir yerdə arzəq bol, əmənə asayıq [əmən-əmənlik] və asayıq [barpa] olardı. Damıryolları müntəzəm suradət işlərdi. Tərəddüd [gedis-galis] çıxalarıldı. Ticarət rəqəbatı yena meydana çıxıb, ettiyacatı dəf edəcək ənvarı [növbənd], əqəm [müstəlxil] yeyiləcəklər, geyiləcəklər və sər bunlar kimi lavazimat bazarlara çıxırları. Bütün maneələr radd edildi. Əhəli təkrar yaşayış əsuluna təbəyiyət edərək [tabe olaraq] keçinməyə başlırdı.

#### Ehtiyat lazımdır

"Çurayevlər": Andrey Yemelyanoviç Çurayev nəzərdə tutulur. "Təftiş Nazarəti": Dövlət Müftüllişliyi nəzərdə tutulur.

#### Azərbaycan Məclisi-Məbusanında

"...rüşdi, edadi...": rüşdi məktəb, yaxud rüşdiyyə - ibtidə siniflərən sonrakı mərhələni; edadi məktəb, yaxud edadiyyə isə - rüşdiyyədən sonrakı, universitetdən avvalı mərhələni ifadə edir.

#### Transliterasiya ilə bağlı qeyd və şərhələr

##### Telegraf xəbərləri

"...ser Sinhaya Ingiltərə peri laqabı veriləcəyi gözlənir...": per sistemi Böyük Britaniyada zadəgan titulları sistemidir. Bu sistemə hərsoq, markız, qraf, vikont və baron kimi beş dərəcə var. Sinhaya baron titulu verilmişdir.

Fikri paşanın tətbi-komandasında...": qəzətdə sahə getmişdir; Fəxri paşa (Fəxroddin paşa) olmalıdır.

Lakin haqsız təcavüzər, yersiz hückumər, siddətli işkəncələr, dəhşətli çıxışlar, fəci [faciel] və olduqca vəhşətkarənə edilən canavarlıqlar, süh və asayıq, məmləkətin emar və işlahatın rəxəndər etdiyi [pozdugu] kimi, tacirlərin dəxi ticarətinə, ötəya-bəriyə ediləcək taradədüdatına [gedis-galis] öylə maneələr çəkik ki, qanlı tökülüb adam övladı tələf olmayaq dəfə olunması qeyrimükündür.

Nəzərətinə keçən kimi qərər qoyulmuş ki, bu şərab satılışın. Nəticədə məlum olmuş ki, bu şərab Berkatov, Partnov, İvaşın və Hacıyev canabları bu şərabı vedrəsi 90 manatdan olmaq üzərə alıb bey/ənə [beh] olmaq üzərə 50 min manat vermİŞLƏR. Böylə danışrlar ki, şərab alənlərin arasında sabiq şöbənin məsləhəti Nəzərat üçün qəbul edən komisiya üzərinin yavuq qohumları da iştirak etmişlər.

\* Şəhər idarəsinin Hifzüssihha [Gigiyenə] səbəsi Ərzaq Nazarətinə xəstəxanalar və xəstələr xüsusunda statistik məlumatını göndərmədiyi üçün Nəzərat tərəfindən xəbərdə olunur ki, hərgələ bu yavuqlarda zamanı olan malumat göndərilməsə, o vaxt xəstəxanalarla verilən zəruri şəyərlər buraxılmalıdır.

\* Baki Şəhər idarəsinin Ərzaq səbəsi Hökumət qərardadına görə Ərzaq Nazarətinə ixtiyarına keçdiyi münasibətlə, keçən gün Ərzaq naziri ümum bankıda bank idarələrinə məktub yazıb məlum etmiş ki, banklarda Ərzaq səbəsi adına olan məbləğlər və hesabat-cariyyələr [cari hesablar] tamamilə Ərzaq Nazarətinə ixtiyarına keçmişlər. Buna görə dərəkədən xəbərdə olunur ki, hərgələ bu yavuqlarda zamanı olan şəyərlər buraxılmalıdır.

\* Ərzaq naziri K. Lizzarin və ya onun nümayəndəsi V. V. Simirnovun, Naqdiyyə [Maliyyə] səbəsi naziri [müfəttiş] Matseyevskinin və bir də idarə müdürü [Abbasali bəy] Makinski imzaları bulunmuşdır.

\* Srağagün gecə yarısı əsgəri libas geyinmiş bir nəfər polkovnik, dalıncasına dair məhəfizəçisi olduğu halda Ərzaq Nəzərətinin idarəxanasına gəlib, qapını döyüd xədimləri yuxudan aylıbdı, idarənin odalarını gəzməyə başlamışdır. Bir neçə odanın gəzəndən sonra xidmətlərə "hökəm" etmişlər ki, sabah saat 12-ya kimi bu odaların təmizlənilər Əsgər libasında olan şəxs özünə Baki qələbəyi [komendant] adlındırımdır. Taftışatdan [xoxlamalar] məlum olur ki, nə qalabayı və nə də onun idarəsinin adamları bu hərəkətdə bulunmuşdır.

\* Yanvarın 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Yanvarın 10-da Tiflisdən Qarayeva xüsusi qatarla Ingiltərə heyəti yola düşməndür. Böyük tacirlər dəstəsi Azərbaycan Gürcüstənə arasında mal dəyişdirmək işini genişləndirmək və bir para sənaye müssəsələrinə maddi kömək qəsdi qəsdi tətbiq etməyərək, təsdiq etməyərək.

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Yanvarın 10-da Tiflisdən Qarayeva xüsusi qatarla Ingiltərə heyəti yola düşməndür. Böyük tacirlər dəstəsi Azərbaycan Gürcüstənə arasında mal dəyişdirmək işini genişləndirmək və bir para sənaye müssəsələrinə maddi kömək tətbiq etməyərək.

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-də general Tomson xüsusi qatarla Petrovska azim olmuşdur [yola düşməndür].

\* Ümumi-Xeyriyyə Nəzərəti, Ərzaq nazirinə müraciət edib Zəngazan 12-də, gündüz saat 12-d

